



QƏLƏBƏ

İctimai-siyasi qəzet

15 may 2017-ci il, bazar ertəsi, № 17-18 (8.457)

Qəzet 1924-cü ildən çıxır

TƏSİSÇİ: SALYAN RAYON İCRA HAKİMİYYƏTİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü günüdür. Artıq 14-cü ildir ki, qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.

AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Azərbaycanın hər yerində olduğu kimi, dünya ölkələrində də geniş qeyd edilir. Ölkəmizin bütün bölgələrində bu əlamətdar gün - Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin banisi, respublikamızı sarsılmaz, dönməz yüksəliş yoluna çıxarmış əbədi inkişaf strategiyasının müəllifi ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə təbirlər keçirilir, dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri minnətdarlıqla xatırlanır. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, eləcə də diasporumuzun təmsilçiləri ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbirlər keçirərək görkəmli siyasi xadimin zəngin və çoxşaxəli fəaliyyətini, Vətən və xalq qarşısındakı xidmətlərini geniş təbliğ edirlər.

Xalqımızın xilaskar oğlunun hər doğum günündə olduğu kimi, bu il mayın 10-da da şəhər tezədən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtə-



lif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tuturlar. Ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyulur, əziz xatirəsi dərin ehtiramla yad edilir, ruhuna dualar oxunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları xalqımızın xilaskar oğlunun doğum günündə onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzünə gül dəstələri qoydular.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzünə də gül dəstələri düzüldü.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edirdilər.

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Salyanda möhtəşəm bayram konserti

Respublikamızın bütün guşələrində olduğu kimi, Salyan rayonunda da ümummilli liderimiz Heydər Əliyevin 94-cü ildönümü ilə əlaqədar bir-birindən maraqlı və yadda qalan tədbirlər keçirilmişdir.

10 may 2017-ci il tarixində Salyan rayon Heydər Əliyev adına Parkda Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov,

çirmişlər.

Salyan rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının, mədəniyyət müəssisələrinin və digər idarə, təşkilatların təşəbbüsü ilə keçirilən tədbirlərdə ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanı həyata keçirilən dövlət quruculuğu, ölkəmizin müstəqilliyi və digər sahələrdə əldə edilən nailiyyətlərdən danışılmışdır. Qeyd edilmişdir ki, çağdaş tariximizin son 40 ilindəki esrlərə



məsi və dövlət başçımız tərəfindən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində digər bölgələrlə yanaşı, Salyan rayonunda da aparılan abadlıq-quruculuq və sosial inkişaf sahəsində əldə edilmiş nailiyyətlər barədə məlumat maraqla dinlənmişlər. Qeyd edilmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2016-cı il 3 sentyabr tarixində Salyan rayonuna tarixi səfəri zamanı Şirvan-Muğan magistral su kəməridən

Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti rayonumuzun sosial-iqtisadi potensialını yüksək qiymətləndirmiş, Salyan rayonunun inkişafı üçün yeni dövr, yeni mərhələ başladığını bildirmişdir. Ulu öndərimiz Heydər Əliyevin əzəmətli heykəli önündə quraşdırılmış geniş səhnədə Xalq artistləri Mələkxanım Eyyubova, Ağadadaş Ağayev, Əməkdar artist Gülistan Əliyeva, Ehtiram Hüseynov,



hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən foto-stendlərə, eksponantlara, məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış ke-

siqmayacaq görülmüş işlərin memarı və qurucusu məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Salyan rayonunda ümummilli liderin adını daşıyan parkda İcra Hakimiyyətinin təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr edilmiş təntənəli konsert keçirilmişdir. Minlərlə salyanlı və şəhərimizin qonaqları, qəsəbə və kəndlərdən, digər yaşayış yerlərindən gəlmiş insanlar şəhərin baş meydanı-

na gələrək bu möhtəşəm tədbirin iştirakçılarna çevrilmişlər.

Axşamüstü saat 17-də rayon ictimaiyyətinin nümayəndələri RİH başçısı Sevindik Hətəmovu, RİH başçısı yanında Şura üzvlərini, qonaqları hərərətə qarşıladılar. Ulu Öndərin abidəsi önündə quraşdırılmış səhnə bayram-sayağı bəzədilmişdi. Bakı şəhərindən gəlmiş tanınmış sənət adamları, rayonumuzun bədii özfealiyyət kollektivlərinin

üzvləri səhnəni bir-birindən maraqlı musiqi nömrələri ilə bölüşmüş, tamaşaçılara xoş bayram əhval-ruhiyyəsi bağışlamışlar. Bayram konsertinin aparıcısı iştirakçılara bir daha xatırlatmışdır ki, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının, milli özünüdərk formalaşmasında xidmətləri misilsiz olmuşdur. Məhz nadir istedadla, dünya siyasətini dərinlən bilən liderə malik Azərbaycan

xalqı dünya dövlətləri sırasında özünə layiqli yer tuta bilmis, beynəlxalq aləmdə söz sahibinə çevrilmişdir. Azərbaycan kimi aqrar bir ölkəni özünün uzaqgörən siyasəti ilə müstəqillik yoluna çıxarmaq kimi missiya da məhz ona nəsib olmuşdur. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci, 1993-2003-cü illərdə Salyan rayonuna tarixi səfərlər etmiş, rayonun sosial-iqti-

sadi inkişafının təmin edilməsi üçün çox böyük işlər görmüşdür. Dövrünə görə ümumittifaq miqyaslı sənaye müəssisələri hesab edilən plastik kütlə emalı, elektrik-qaynaq avadanlıqları və digər sənaye müəssisələri onun xeyir-duası ilə işə başlamışdır. Tədbir iştirakçıları Ümummilli Liderin siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət başçısı kimi 8 dəfə Salyana səfər et-

çəkilmis yeni içməli su xəttinin, Tarix-diyarşünaslıq muzeyinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının inzibati binasının, Babazanan yaşayış massivini şəhərin mərkəzi ilə birləşdirən körpünün və Ələt-Astara-Iran dövlət sərhədi avtomobil yolunun 31-54 kilometr hissəsinin açılışında iştirak etmiş, Kürsəngi kəndindəki pambıq sahələrinə baxış keçirmiş, p a m b i q ç ı l a r l a görüşmüşdür.

Salyan incəsənətini təmsil edən Əməkdar artist Həsənağa Sadıqovun rəhbərlik etdiyi "Mahirlər" ansamblının, müğənnilərdən Natiq Məmmədov, Babək Kərimov və başqalarının Ulu Öndəri, müstəqilliyimizi tərənnüm edən mahnıları səslənmişdir. 3 saata yaxın davam edən möhtəşəm konserti bayram əhval-ruhiyyəsi ilə başa çatmışdır.

"QƏLƏBƏ".

Prezident İlham Əliyev 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib

Böyük Vətən müharibəsində fəşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin veteranları ilə görüşdülər, onları Böyük Qələbə münasibətilə təbrik etdilər.

Müharibə veteranları Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qələbə Günü münasibətilə təbrik etdilər, onlara göstərdikləri yüksək diqqətə və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Vurğuladılar ki, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan və onun paytaxtı Bakı şəhəri gündən-günə inkişaf edir, gözəlləşir, abadlaşır.

Xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edən Böyük Vətən müharibəsi veteranları bildirdilər ki, dövlətimiz onlara yüksək qayğı göstərir. Onlar bu qayğıya cavab olaraq gələcəkdə vətənpərvərlik ruhunda böyümələri, Vətəninə və xalqına layiqli övlad kimi yetişmələri üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini dedilər.



Dövlətimizin başçısı və birinci xanım müharibə veteranlarını bir daha təbrik etdilər, onlara uzun ömür və möhkəm cansağlığı arzuladılar.

Azərbaycanın əsgər və zabıtları Brest, Moskva, Leningrad, Kiyev, Stalingrad, Ukrayna, Belarus, Pri-baltika cəbhələrində cəsarətlə vuruşublar. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferopolun, Odessanın, Polşanın, Çexoslovakiyanın və Yuqoslaviyanın azadlığı

uğrunda döyüşlərdə fəal iştirak ediblər.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları "Xalqımızın qızıl fondu" adlandırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, 9 May - Qələbə bayramı ərzində onlara birdəfəlik maddi yardımlar göstərilir. Bu isə həmin kate-

qoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir.

Böyük Vətən müharibəsi veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 72 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşdülər, Qələbə Günü münasibətilə onları təbrik etdilər, xatirə şəkli çəkdirdilər.

Dövlətimizin başçısı və birinci xanım iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsi önünə əkilər qoydular. İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad etdilər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdilər.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin qarşısından keçdi.

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünü qeyd edildi

Aprelin 27-də Salyan rayon İcra hakimiyyətinin akt zalında rayon rəhbərliyinin, səhiyyə işçilərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə görkəmli oftalmoloq, alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edilmişdir. Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevidik Hətəmov akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin bütün səhərlərini şərh edərək bildirmişdir ki, o, zəngin biliyə malik alim, geniş səhiyyə təşkilatçısı, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı kimi çox mənalı və ibrətamiz bir ömür yaşamışdır.

Tədbirdə rayon mərkəzi xəstəxanasının göz xəstəlikləri şöbəsinin müdiri Tünzalə Əsədova, həmin şöbənin həkimi Bəylər Məmmədov, xəstəxananın dializ şöbəsinin müdiri Nəzakət Vəlizadə, xəstəxananın poliklinika şöbəsinin səhə həkimi Gülarə Zeynalova çıxış edərək görkəmli alimin tibb sahəsində



gördüyü işlər barədə ətraflı məlumat vermişlər. Qeyd edilmişdir ki, 1960-cı ildə "Traxomannın digər terapiya üsulları ilə birlikdə sintometsinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edən Zərifə xanım Əliyeva 1977-ci ildə "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yaz-

dığı doktorluq dissertasiyasını dünyanın ən məşhur alimləri böyük kəşf kimi qiymətləndirmişlər. Yığıncaqda Zərifə xanım Əliyevanın 1950-1960-cı illərdə Muğan-Şirvan zonasına, xüsusilə Salyan rayonuna etdiyi elmi ezamiyyətlər, burada traxomannın aradan qaldırılmasında bilavasitə yaxından iştirak etməsi, rayonumuzun oftalmoloq həkmlərinin hazırlanmasındakı xidmətləri məmnunluqla xatırlanmışdır.

Azərbaycan qadınının mentalitetinə xas olan ən yüksək keyfiyyətləri özündə ehtiva edən Zərifə xanım ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, ölkə başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin anası kimi ali və yüksək missiyanı layiqətlə yerinə yetirmişdir.

Sonda RİH başçısı Sevidik Hətəmov görkəmli alim, akademik Zərifə xanım Əliyevanın tibb sahəsindəki əvəzsiz xidmətlərini bir daha xatırladaraq belə bir alimin heç zaman unudulmayacağı, xalqımızın yaddaşında əbədi yaşayacağını bildirmişdir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbirlər

Kitab bayramı

N.Gəncəvi adına mərkəzi kitabxanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə IX ədəbi "Kitab bayramı" keçirilmişdir. Bu münasibətlə kitabxananın həyatı bayramsağa bəzədilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevidik Hətəmov, RİH başçısı yanında Şura üzvləri iştirak etmişlər.

Tədbir iştirakçıları bədii, elmi-publistik ədəbiyyatlara aid olan çoxsaylı kitabların yer aldığı sərgiyə, həmçinin 1 sayılı texniki fənlər təmayüllü

məktəb-liseyin şagirdlərinin, "Murad" əlillər ictimaiyyətinin üzvlərinin əl işlərinə, rayon Dövlət Rəsm Qalereyası şagirdlərinin rəsm əsərlərinə böyük maraqla baxmışlar.

Geniş konsert proqramında "Cəngi" nəfəs alətləri orkestrinin, "Muğan" rəqs qrupunun, müğənnilərdən Ş. Şahbazovun, P.Səfərovun, R. Vəlizadənin, G. Şahbazovunun, saz ifaçısı Z. Teymurovun ifaları hərərətə qarşılanmışdır.

Salyan şəhər 1 sayılı məktəb-liseyin, 3 və 6 sayılı orta məktəblərin şagirdləri maraqlı səhnəciklərlə, Vətənə, torpağa, Bayrağa həsr edilmiş

şeyrlərlə bayramı daha da şənəldirmişlər.

Anadan olmasının 65 illiyi münasibətilə 47 il kitabxana sistemində çalışmış Mehərrə Eyvazovaya Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin Fəxri fərmanı və Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin hədiyyəsi təqdim edilmişdir. "Müasir kitabxana necə olmalıdır" müsabiqəsinin qalibləri rayon MKS-nin Qarabağlı kənd filialının müdiri Çiçək Səlimova, Bəydidli kənd filialının müdiri Abika Mahmudova, Quycu kənd filialının müdiri Günel Kərimova və Babazanlı qəsəbə filialının müdiri Təranə Qədirova Fəxri fərmanlarla təltif edilmişlər.

YAP Salyan rayon təşkilatı idarə heyətinin yığıncağında

Mayın 5-də Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı idarə heyətinin tədbirlər planına uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən yığıncağında YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbraylov müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu olan Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin I kətibisi vəzifəsində çalışarkən ölkə iqtisadiyyatının, elmin, təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafına layiqli töhfələr verdiyini, Azərbaycanı geridə qalmış aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirdiyini qeyd etmişdir. Bildirmişdir ki, xalqın təkidli xahişi və tələbi ilə 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə gələn ümummilli liderimiz ağır böhran, tənəzzül içində çabalayan ölkə iqtisadiyyatını inkişaf yoluna çıxarmış, xaos, anarxiya, özbaşınalığın hökm sürdüyü Azərbaycanda davamlı ictimai-siyasi sabitliyin təmin olunmasına, dövlət çevrilişinə yönəlmis hərəkətlərə son qoyulmasına nail olmuşdur. Rəşad Cəbraylov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Ümummilli Liderimizin

əsasını qoyduğu sosial-iqtisadi, siyasi strategiyasının, onun işıqlı ideyalarının ardıcılıqla, ən yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırmışdır.

YAP Salyan rayon təşkilatı icra aparatının rəhbəri Mirzə Mirzəyev YAP sıralarına daxil olmaq üçün mürrəcət edənlər barədə məlumat vermişdir.

"Heydər Əliyev və Yeni Azərbaycan Partiyası" mövzusunda məruzə edən Heydər Əliyev siyasi məktəbinin rəhbəri Sahib Həsənov Yeni Azərbaycan Partiyasının yaranma tarixi, səbəbləri və çoxşaxəli fəaliyyəti barədə söz açmış, partiyanın ölkədə ən nüfuzlu, öndə gedən partiya çevrilməsində Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır.

YAP Salyan rayon təşkilatı idarə heyətinin üzvləri Yavar Cəbraylov, Nuriyyə Quliyeva, Şura üzvləri Gültəkin Sultanova və Alik Kərimov məruzə ətrafında çıxış etmişlər.

YAP Salyan rayon təşkilatının idarə heyəti 34 nəfər şəxsin YAP sıralarına qəbul olunması ilə bağlı qərar qəbul etmişdir.

YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbraylov tədbirə yekun vurmuşdur.

Mini futbol üzrə rayon turniri

Salyan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş idarə, müəssisə və təşkilatlar arasında mini futbol üzrə rayon turniri keçirilmişdir. Turnirdə rayonun idarə, müəssisə və təşkilatlarından ibarət 8 komanda yarışmışdır. İlk turda rayon Polis şöbəsinin komandası ilə "N" sayılı hərbi hissənin komandası qarşılaşmış və gərgin keçən oyun 2:2 hesabı ilə başa çatmışdır.

Hər qrupda dörd komanda olmaqla iki qrupda keçirilən turnir 10 may 2017-ci il tarixində başa çatmışdır. Fənal mərhələsində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin komandası ilə rayon polis şöbəsinin futbolçuları qarşılaşmışlar. Gərgin keçən idman mübarizəsində FHN-nin təmsilçiləri 2:0 hesabı ilə fərqlənərək rayon



turnirinin qalibi olmuşlar. RİH başçısı Sevidik Hətəmov qaliblərə fəxri fərman, turnirin kubokunu və qiymətli hədiyyələr təqdim etmişdir.

Turnirə RİH başçısı yanında Şura üzvləri, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, gənc idmançılar tamaşa etmişlər.

Yaşıllaşdırma aksiyaları

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə Salyan rayonunda həyata keçirilən digər tədbirlərlə yanaşı, geniş yaşıllaşdırma aksiyaları da olmuşdur.

İdarə və müəssisələrin qarşısında, park və meydanlarda, kənd yerlərində abadlıq-təmizlik



işləri görülmüş, mövcud yaşıllıqlara qulluq edilmiş, yeni ağaclar əkilmişdir.

Yaşıllaşdırma aksiyası əsasən Kür çayı üzərində inşa edilmiş Salyan-Babazanlı körpüsünün ətrafında aparılmışdır.

Aksiya rayon İcra Hakimiyyətinin başçısı Sevidik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak etmişlər.

Yaşıllaşdırma aksiyasının iştirakçıları burada ötən il salınmış yaşıllıqlara qulluq etmiş, əkilən ağacları sulamışlar. Gün ərzində davam edən aksiyada 5 min ədəd yaxın ağac əkilmişdir.



qoyulur. Övladları atalarının nəşinin tapılmasına sevinir.

Bu ilin iyununda isə İbrahim Əliyevin nəşi Krimda yeni yaradılacaq qardaşlıq məzarına köçürüləcək. Ailə üzvlərinin də Krıma dəvət olunacağı gözlənilir.

Nəhayət 73 illik gözləntidən sonra ailənin ata həsrətinə son

Təyyar NƏSİRLİ.

Faşizm üzərində Qələbənin 72-ci ildönümü Salyanda da qeyd edildi



Salyan rayonunda alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü qeyd edilib. Tədbirdə iştirak edən rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, Səfərbərlik və Hərbi Xidmətə çağırış

üzrə Dövlət Xidmətinin rayon şöbəsinin və ictimaiyyətin nümayəndələri, əmək və müharibə veteranları 1941-45-ci il İkinci dünya müharibəsində həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər. Eləcə də Sovet İttifaqı Qəhrəmanı Məhərrəm Dadaşovun büstü önünə gül qoyulub. Sonra süfrə arxasında davam edən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Sevidik Hətəmov öz çıxışında qazanan qələbədə müharibə iştirakçılarının, həmin illərdə arxa cəbhədə çalışanların çox böyük qəhrəmanlıq nümunəsi göstərdiklərini və onların fədakar əməklərinin unudulmadığını bildirib. Qeyd edib ki, Böyük Vətən Müharibəsində 5726 nəfər salyanlı iştirak edib, onlardan 1516 nəfəri həlak olub, 3700 nəfəri isə itkin

düşüb, 510 nəfəri isə vətənə qayıdıb. İndi onlardan biri qadın olmaqla 10 nəfəri yaşayır. Natiq Qələbənin 72 illiyi ərzində Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsinin bu qayğının bariz nümunəsi olduğunu söyləyib və Qələbə günü münasibətilə veteranları təbrik edib. Veteranlar öz xatirələrini danışib, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə veteranlara hədiyyə və maddi yardımlar təqdim olunub.

Salyanlı döyüşçünün cəsədinin qalıqları

73 ildən sonra Krimdakı kütləvi məzarlıqdan tapılıb

Salyan rayonunun Xalac kəndində yaşayan Əliyevlər ailəsi uzun illər müharibədə itkin düşmüş İbrahim Fərza-lı oğlu Əliyevin sorasında olub və bununla bağlı bir çox yerlərdə müraciət etsələr də, onun ölüb-qaldımsından xəbər tutma bilməyiblər. Ailə üzvləri uzun illər onun yolunu gözləyiblər.

Bu günlərdə isə Bakı sakini Qasım Əliyev internet vasitəsilə müharibədə itkin

düşmüş öz qohumunu axtararkən *Vesti.az* saytının 20 aprel 2017-ci il tarixli xəbərində "Krimda bu qəhrəman azərbaycanlıların qohumları axtarılır" sərlövhəli yazısı diqqətini cəlb edir. Həmin məqalədə Böyük Vətən müharibəsində alman faşistləri tərəfindən qətlə yetirilmiş sovet əsgərlərinə məxsus Krimın Armyansk şəhəri ətrafında kütləvi məzarlıq aşkar edildiyi bildirilir. Məzarlıqda olan 500-

dən 1000 nəfərədək insan cəsədindən yalnız 22 nəfərini onların boyundan asılmış medalyonlardan (patronun içərisindəki ad və soyadları yazılmış kağızdan) tanımaq mümkündür. Bunlardan İbrahim Fərza-lı oğlu Əliyev də daxil olmaqla 3 nəfərin azərbaycanlı olduğu məlum olur. O, Əliyevlər ailəsinin məlumatı olsun deyə, bu barədə Şirvan şəhər və Salyan rayon İcra Hakimiyyətlərinə rəsmi

müraciət edir. Bundan əvvəlki illərdə yazılanlar dəyişikliyə uğrayıb. İbrahim Əliyevin nəvəsi Osman Əliyevin dediyinə görə, 1912-ci ildə Əli Bayramlının, indiki Salyanın Xalac kəndində (1963-cü ilə kimi Xalac kəndi Əli Bayramlı şəhərinin tərkibində olub) doğulan

babası müharibəyə kimi kolxozda mühasibatlıqda çalışıb. 1941-ci ilin iyununda cəbhəyə yola düşüb və 43-cü ilin əvvəlində ayağından yaralanıb. Eva buraxılan İbrahim Əliyev bir müddət müalicə alıb sağaldıqdan sonra yenidən cəbhəyə qayıdıb. 1944-cü ilin aprelində isə itkin düşməsi ilə bağlı ailəsinə məlumat verilib.

Nəhayət 73 illik gözləntidən sonra ailənin ata həsrətinə son



bda fəaliyyət göstərən bədii özfəaliyyət kollektivləri çıxış etmiş, 186 həvəskar müxtəlif janrlar üzrə öz istedadlarını nümayiş etdirmişlər. Dövlətçiliyi, vətənpərvərliyi tərənnüm edən mahnılara, şeirlərə, rəsm əsərlərinə, teatrlaşdırılmış kiçik səhnəciklərə daha geniş yer verilmişdir.

Növbəti müsabiqə turları Cuxanlı kənd mədəniyyət evində, Kürqaraqaşlı kənd diyarşünaslıq evində və şəhər klubunda keçirilmişdir. Fərqlənənlər yekun turu vəsiqə qazanmışlar.

Baxış-müsabiqənin yekun konserti mədəniyyət mərkəzində keçirilib, qaliblər Fəxri fərmanla mükafatlandırılacaqlar.

28 May - Milli İstiqlal Günüdür

Tariximizə əbədi həkk olunmuş şanlı gün

28 May - Milli İstiqlal Günü hər bir azərbaycanlı üçün qürurverici, tarixi gündür. Şərqdə ilk azad, müstəqil, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından artıq 99 il keçir.

Lakin bu tarixi nailiyyətin qazanılması xalqımız üçün heç də asan başa gəlməmişdir. Uzun illər Rusiya imperiyasının əsarəti altında olmağa məcbur edilmiş Azərbaycan ağır, çətin, məhrumiyyətlərlə dolu yollardan keçmiş, böyük maneələrlə üzləşməli olmuşdur. 1917-ci ilin fevral inqilabı və bir müddət keçdikdən sonra baş verən oktyabr çevrilişindən sonra Azərbaycan öz müstəqilliyini əldə etməsi üçün əlverişli şərait yaranmış oldu. 1918-ci ilin noyabrında Zaqafqaziya Komissarlığı, 1918-ci ilin martında isə Zaqafqaziya Seymi, Bakı Xalq Komissarları Soveti yaradıldı. Lakin dini baxışlarına, mənəvi xüsusiyyətlərinə və milli adət-ənənələrinə görə bir-birindən köklü surətdə fərqlənən xalqların problemlərinin həllində böyük çətinliklər baş verdi. Buna görə də 1918-ci il mayın 27-də Tiflisdə Azərbaycanın Milli Şurasının qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında ilk İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycanın dövlət müstəqilliyini təsdiq edən bu tarixi sənəd xalqımız üçün çox böyük nailiyyət idi. Dövlətçilik baxımından və Azərbaycan xalqının milli düşüncə tərzinin formalaşmasında önəmli rol oynayan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ulu, qədim tariximizin şanlı səhifələrindən birini təşkil edir. Cəmi 23 ay yaşasa da, Cümhuriyyət dövründə bir çox əhəmiyyətli qanunlar və hüquqi aktlar qəbul edildi. Milli Ordunun təşkili, Ücrəngli Dövlət Bayrağının qəbul edilməsi, xalqımız üçün digər tələyüklü məsələlərin həlli Azərbaycan Xalq Cümhuriyyətinin qısa

müddət ərzində mövcud olduğu dövrdə əldə edilmiş böyük uğurlar idi.

1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə Xalq Cümhuriyyəti süqut etdi.

Xalqımız ikinci dəfə dövlət müstəqilliyinə 1991-ci ildə ictimai-siyasi-tarixi proseslərin nəticəsi olaraq dünyanın super dövləti SSRİ-nin dağılmasından sonra nail oldu. Lakin müstəqilliyin ilk illərində respublikamızın daxilində gedən siyasi çəkişmələr, daxili və bir sıra xarici qüvvələrin Azərbaycanı parçalamağa yönəlmis hərəkətləri az qala müstəqilliyimizin itirilməsinə gətirib çıxaracaqdı. Məhz xalqın təkidli xahişi və tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və gətirdikə güclənməsinə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitlik yaranadı, bütün sahələrdə yüksəlişə nail olundu. Artıq 26 ildir ki, Azərbaycan müstəqil dövlət olaraq dünya dövlətləri cərgəsində layiqli yer tutmaqda, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında hüquqi, demokratik, sivil dövlət quruculuğu yolunda inamla irəliləməkdədir.

Ölkə başçımızın "Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var" sözləri 2016-cı ilin aprelində Milli Ordumuzun erməni təxribatçı qrupunun qarşısını qatıyyətlə alaraq xalqımıza qələbə sevincini yaşatması ilə öz təsdiqini tapdı.

Qarşıya qoyulan hər hansı bir döyüş tapşırığının öhdəsindən gəlməyə qadir olan ordumuzla fəxr edir, qürur hissi keçiririk. Bu ordunun gücü ilə memarı, qurucusu ulu öndər Heydər Əliyevin olduğu müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün tezliklə təmin olunacağına hər birimiz ürəkdən inanırıq.

Ə. MƏMMƏDLİ.

Vətənpərvərlik mövzusunda tədbir

Salyan rayonunun Qarabağ müharibəsində 7 şəhid vermiş Arbatan kənd tam orta məktəbində "Qəhrəmanlarımızı tanıyaq və tanıdaq" mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aytan Ağalova şagirdlərə vətənpərvərlik hisslərinin, yurd-sevərlik duyğularının aşılanması baxımından tədbirin əhəmiyyətini qeyd etmiş, məktəbin müəllim-şagird kollektivi ilə görüşə gəlmiş qonaqlara minnətdarlığını bildirmişdir.

Rayon müharibə veteranları şurasının sədri Vilayət Əsgərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Salyan filialının sədri Arif Əsgərov, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimov, rayon müharibə veteranları şurası sədrinin müavini Böyükkişi Məmmədov, rayon müharibə veteranları şurasının Arbatan kəndi üzrə nümayəndəsi İslam Rzaev şagirdlərin II Dünya müharibəsi, Qarabağ müharibəsi qəhrəmanlarının, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş həmvətənlərimizin keçdikləri döyüş yolunu dərinləndirən mənimləmələrini, Vətənin müdafiəsinə hər an hazır olmalarını, hərbi peşələri maraqlı göstərmələrini tövsiyə etmişlər.

Şair-jurnalist Əzizəgə Məmmədli vətənpərvərlik mövzusunda yazdığı şeirlərini söyləmişdir.

Tədbirdə çıxış edənlər şəhid ataları Süleyman Hüseynov, Əfsarağa Babayev övladlarının Vətən, torpaq uğrunda şəhid olmalarından, Abdulla Babayev itkin düşmüş qardaşının igidliyindən fəxarət hissi keçirdiklərini bildirmişlər.

Səhiyyə işçisinin yubileyi

Ağxalatlı həkimlər həmişə yaşadıkları dövrlərdə cəmiyyət tərəfindən hörmət və izzətlə xatırlanmış, onlara ehtiram göstərilmişdir. Rayon mərkəzi xəstəxanasında çalışan həkim kollektivi də dövlətimiz tərəfindən səhiyyənin inkişafına göstərilən qayğıdan bəhrələnməklə insanları sağlamlığı keşiyində dayanırlar. Bu işə illərini vermiş həkimlər dövlətimiz və cəmiyyətimiz tərəfindən layiqincə qiymətləndirilir.

Haqqında söhbət açmaq istədiyimiz Balacaxanım Abdulləhəsən qızı Muradova rayon səhiyyəsinin ağbircəkərlərindən biridir. O, 1937-ci il may ayının 5-də fəhlə ailəsində anadan olmuşdur. Salyan şəhər 3 saylı orta məktəbi 1955-ci ildə əla qiymətlərlə bitirərək N.Nərimanov adına Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuş və 1961-ci ildə oramı müvəffəqiyyətlə bitirərək işləmək üçün doğma rayonumuza qayıtmışdır. Uşaq poliklinikasında sahə həkimi, poliklinikanın baş həkimi vəzifələrində çalışmışdır. 1973-cü ildə uşaq xəstəxanasında yeni doğulmuşlar şöbəsinə müdir təyin edilmişdir. Hal-hazırda həmin xəstəxanada həkim-ordinator kimi fəaliyyət göstərir.

Bu günlərdə Salyan rayon İcra Hakimiyyəti başçısı aparatının təşkilatçılığı ilə "Kür" mehmanxanasında qabaqcıl səhiyyə işçisinin 80 illik yubileyi keçirilmişdir. Rayonun səhiyyə işçilərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə RİH başçısının I müavini Etibar Hüseynov çıxış edərək RİH başçısı S.Hətəmovun imzaladığı Fəxri

fərmanı Balacaxanım həkimə təqdim etmiş və ona cəsağlığı arzulanmışdır. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Cavid Məmmədov çıxış edərək təmsil etdiyi təşkilatın təbrikini, Fəxri formanı və qiymətli hədiyyəsini yubilyara təqdim etdi.

Yubilyarı təbrik edən mərkəzi rayon xəstəxanasının baş həkimi Hüseynəgə Həsənov, Milli Məclisin deputatı Əliəgə Hüseynov, TİAHİ rayon komitəsinin sədri Yaqut Ələsgərova, birləşmiş uşaq xəstəxanasının baş həkimi Sabir Kərimov və başqaları çıxış edərək Balacaxanım Muradovanın uzun illər səhiyyə sahəsindəki fəaliyyətidən danışmış, onun bir həkim, bir səhiyyə təşkilatçısı kimi fəaliyyətini yüksək qiymətləndirmişlər.

Yığıncaqda deyilmişdir ki, o, həkimlik fəaliyyəti ilə yanaşı, rayonun ictimai-siyasi həyatında da fəal iştirak etmişdir. Onun bu fəallığı hiss edən həmkarları 1969-cu ildə Balacaxanım Tibb İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri seçmişlər. O, bu gün də həmin fəaliyyətini uğurla davam etdirir. 1972 və 1990-cı illərdə Moskva şəhərində Tibb İşçiləri Həmkarlar İttifaqı qurultaylarının iştirakçısı olmuşdur. 1972-1977-ci ilə kimi TİHİ-nin Mərkəzi Komitəsinin plenum üzvü seçilmişdir. Bu illər ərzində o, Moskva şəhərində keçirilən tədbirlərə qoşulmaqla Azərbaycan qadınlarının ictimai-siyasi həyatında nə qədər aktiv olduğunu sübut edə bilmişdir. O, bir neçə dəfə rayon Sovetində də deputat seçilmişdir.

Onun şəxsi və mənalı əməyi həmişə layiqincə qiymətləndirilmişdir. Balacaxanım Muradova



"Şərəf nişanı" ordeni, "Yubiley" medalı, "Əmək veteranı" medalı, "Səhiyyə əlaçısı" kimi təltiflərə layiq görülmüş, Azərbaycan Səhiyyə Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri fərmanlarını, döş nişanlarını almışdır. Ali kateqoriyalı həkim Balacaxanım Muradovanın böyüdüüb ərşayə çatdırdığı 2 qız övladı da onun yolunu davam etdirir. Həkim Nurlana uşaq poliklinikasında nevropatoloq, Gülnarə isə RMX-da oftalmoloq işləyir.

Balacaxanım Muradova 80 illik yubileyi qeyd edildiyi günlərdə əməkdaşımızla söhbəti zamanı demişdir ki, ömrümün ən mənalı anları ümummilli liderimiz Heydər Əliyev Salyana səfər edərkən onunla keçirilən görüşlərdə iştirakı zamanı olub. Həqiqətən də o dahi insan digər peşə sahibləri kimi, həkimlərə də xüsusi qayğı göstərirdi. İndi həmin missiyamı möhtərəm Prezidentimiz İlham Əliyev davam etdirir. Biz də rayon səhiyyəsinin veteranlarından olan Balacaxanım həkimi təbrik edib, ona cəsağlığı və ictimai həyatında uğurlar arzulayırıq.

Rüstəm MƏLİKOV.

Rafil Rzayevin 80 illik yubileyi qeyd edildi

Görməli alim, fizika-riyaziyyat elmləri doktoru, həmyerlimiz Rafil Rzayevin 80 illik yubileyi onun adı daşıyan şəhər 3 saylı tam orta məktəbdə qeyd edilmişdir. Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin məsul işçiləri, məktəb kollektivinin və rayon ictimaiyyətinin nümayəndələri, Rafil Rzayevin doğmaları iştirak etmişlər. Rafil Rzayevin xatirəsi onun məzarı üstündə yad edilmiş, üzərinə tər gül-çiçək dəstələri düzülmüşdür.

Rafil Rzayev adına şəhər 3 saylı tam orta məktəbdə keçirilən yubiley tədbirində rayon təhsil şöbəsinin məsul işçisi Nizami Zərbəliyev, məktəbin direktoru Aynur Əsgərova R.Rzayevin həyat və fəaliyyəti haqqında danışmış və videoçarx nümayiş etdirmişdir. Yubilyarın qohumu Səfura Rzayeva, rayon ziyalıları birliyinin sədri Allahverdi Piriye, RİH-in məsul işçisi Sevinc Səmədova, "Qələbə" qəzetinin baş redaktoru Rüstəm Məlikov Rafil Rzayevin qısa və mənalı həyat yolundan, qazandığı böyük uğurlardan söz açmışlar. Məktəbin şagirdləri şair Oqtay Rzaının Rafil Rzayevə həsr etdiyi şeirini söyləmişlər.

Tədbir iştirakçıları tərəfindən Rafil Rzayevlə Rusiyanın Protvino şəhərində birlikdə yaşamış və işləmiş həmyerlimiz Xanlar İbişovun yubilyar haqqında xatirələri dərin maraqla dinlənmişdir.

Ənənəyə sadıq olaraq artıq 21 ildir ki, R.Rzayevin həyat yoldaşı Fəridə xanım tərəfindən riyaziyyat fənni üzrə olimpiadaların rayon turne-də ən yaxşı nəticə göstərən şagirdlər və onların müəllimləri üçün təsis edilmiş pul mükafatının təqdimatına mərasimi olmuşdur. Şəhər 6, 1 və Kürkənd tam orta məktəblərinin şagirdləri ilkin İbişov, İkrəm Hüseynli, Polad Kərimli və onların müəllimləri mükafatlandırılmışlar.

Yazıçı Böyükağa Talıblı-120 (1897-1939)

Böyükağa Talıblı 1920-1930-cu illər Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindəndir. Yazıçı kiçik hekayələri ilə M.F.Axundov, N.Nərimanov, Cəlil Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Vəzirov, S.S.Axundov kimi ədiblərin ənənələrini uğurla davam etdirmişdir.


Böyükağa Mirqasım oğlu Talıblı 1897-ci ilin martın 21-də Salyanda anadan olmuşdur. Böyükağanın 6 yaşı olanda atası onu Salyandakı köhnə tipli türk məktəbinə (mollaxana) qoyur. Böyükağa burada üç il oxuyub, ərəb və fars dillərini öyrənir. O, 1906-cı ildə Salyandakı rus ibtidai məktəbinə daxil olur. Buranı müvəffəqiyyətlə bitirdikdən sonra Bakıda realnu məktəbdə təhsil alır. O realnu məktəbdə müəllimləri Abdulla Şaiq və onun qardaşı Axund Yusif Talıbzadə kimi ziyalılarla tanış olur. B.Talıblının dünyagörüşünün formalaşmasında, xüsusilə ədəbiyyata və Azərbaycan dilinə həvəs və marağı-

nın artmasında Abdulla Şaiqin böyük rolu olmuşdur. Müəlliminin tövsiyəsi ilə bədii ədəbiyyata xüsusi maraqla göstərir, Hələ 15 yaşında ikən realnu məktəbin üçüncü sinfində oxuyan Böyükağanın "Yaxşı məsləhət hər şeydən yaxşıdır" adlı ilk hekayəsi 1912-ci ildə Orucov qardaşlarının mətbəəsində çap olunur. 1914-cü ildə böyük rus şairi A.S.Puşkinin "Xəsis cəngavər" əsərində iqtibas etməklə "Xəsis" hekayəsini yazır və "Ümid" nəşriyyatında çap etdirir. Onun ədəbi yaradıcılığa həvəsi gətirdikə artır, "Açıq söz" və digər mətbuat orqanlarında maraqlı yazılarla çıxış edir. 1917-ci ildə Salyan realnu məktəbinə müəllim və rəhbər təyin olunur. B.Talıblı ali təhsil almaq məqsədilə 1917-ci ildə Petroqradd (İndiki Sankt-Peterburq) Texnologiya institutunun mexanika şöbəsinə daxil olur. Bir qədər sonra əvvəllər Salyan realnu məktəbində onunla birlikdə müəllim işləmiş Nataliya Çexova (böyük rus yazıçısı A.P.Çe-

xovun qohumu) ilə evlənir. Ali məktəbdə oxuyarkən Petroqradda işləyən məşhur inqilabçı Çingiz İldırımın (1890-1937) kəməyi ilə müsəlman işləri üzrə mətbuat şöbəsinin müdiri vəzifəsində çalışır. Redaktoru olduğu "Hürriyyət" qəzetində dövrün ictimai-siyasi məsələləri barədə maraqlı materiallarla çıxış edir. O, 1918-ci ildə Moskvada Milli İşlər Komissarlığında, 1919-cu ildən isə RSFSR Dövlət Nəzarəti Nazirliyində baş müfəttiş vəzifəsində çalışır. 1920-ci ildə Azərbaycana qayıdır və Fəhlə-Kəndli Müfəttişliyi Komissarlığının orqanı olan "Zəhmətkeşlər gözü" jurnalının redaktoru təyin edilir. Sonradan həmin komissarlığın orqanı olan "Azərbaycan fığqərəsi" qəzetinin həm rus, həm də Azərbaycan dilində redaktorluğu B.Talıblıya tapşırılır. O, 1921-ci ildə Az.K(b) PMK-nın orqanı olan "Komunist" qəzetinə redaktor təyin olunur. 1922-ci ildə ZSFSR Xalq Fəhlə-Kəndli Müfəttişliyi Komissarı vəzifəsində çalışır,

həm də Tiflisdə Yeni Əlifba üzrə şöbənin sədri vəzifəsini icra edir. O, 1923-1924-cü illərdə N.Nərimanov adına fəhlə klubu nəzdində "Ədəbiyyat dərnəyi" təşkil edir. Xalqın maariflənməsi, savadsızlığın ləğv edilməsi, latın qrafikalı əlifbaya keçidin reallaşması onun ən böyük arzuları olmuşdur. O, 1924-1927-ci illərdə Azərbaycan Dövlət Politeknik İnstitutunun iqtisad fakültəsində təhsil alır. 1925-ci ildən o, daha mühüm dövlət vəzifələrində çalışır, Azərbaycan SSR Ədliyyə naziri və daha sonra Respublika Prokuroru vəzifəsində işləyir.

O, "Keyf içində" (4 pərdəli dram), "Erkək Tükəzban", "Qırx zopa", "Şirindilli", "Tövbə" (hekayələr), "Dirək" kitablarını çap etdirmişdir. "Erkək Tükəzban" hekayəsi 1929-cu ildə Əziz Şərif tərəfindən rus dilinə tərcümə olunmuşdur. B.Talıblının əsərlərinin son nəşri ədəbiyyatşünas Ə.Məmmədov tərəfindən tərtib edilmiş, 1958-ci ildə rusca, 1960-cı ildə isə Azərbaycan dilində "Seçilmiş əsərlər" adı ilə nəşr olunmuşdur. O, ömrünün sonunadək dövlət xadimi, yazıçı və jurnalist kimi öz



ideyasına və məsləkinə sadıq qalmışdır.

Repressiya qurbanlarından olan B.Talıblı 1937-ci ildə əsas-sız olaraq həbs olunmuş və 1939-cu ildə vəfat etmişdir. Onun əsərləri bu gün də oxucularımız tərəfindən sevilə-sevilə oxunmaqdadır.

Bu gün Bakı şəhərində və eləcə də doğulduğu Salyanda geniş və yaraşıqlı küçələrdən biri yazıcının adı daşıyır. Salyan Tarix-Diyarşünaslıq muzeyində onun həyat və yaradıcılığı ilə bağlı maraqlı məlumatlar qorunub saxlanılmaqdadır.

Nəbi İbrahimov
AYB Muğan bölməsinin
sədri.

Tanınmış pedaqoqla görüş



Salyan rayonunun Cuxanlı kənd tam orta məktəbində pedaqoji kollektivin təşəbbüsü ilə 55 il bundan öncə məktəbi bitirmiş məzunlarla 80 yaşına qədəm qoymuş həmyerlimiz Təhsil Şurasının sədri, tanınmış pedaqoq-alim, şair, nəsir, publisist, tanqidçi Əjdər Ağayevlə görüş keçirilmişdir.

Görüşdən öncə məktəbin adı daşıyan şəhid Ziyad Həmidovun büstünün önünə gül dəstələri düzülmüş, şəhidin ruhu ehtiramla yad edilmişdir. Məktəbdə davam edən görüşdə ilk dəfə pedaqoji fəaliyyətə Cuxanlı

məktəbindən başlayan professor Əjdər Ağayevin gənclər üçün örnək olacaq sərfəli həyat yolundan danışılmış, bildirilmişdir ki, Salyanın-İndiki Neftçalının Qırmızıqənd kəndində doğulan Əjdər Ağayev elmi və bədii yaradıcılığa başladığı vaxtdan bu günə kimi 500-dən çox elmi əsərin, 40 kitab, monoqrafiya və dərsliyin, 10 bədii kitabın, 600-dən çox elmi-kütləvi, publisistik məqalənin müəllifidir.

Uşaqlar üçün yazdığı şeirlərin 100-dən çoxuna məhni bəstələnib. Əsərləri rus, ingilis, ukrayna, belarus, başqır dillərində çap olunub. O, Azərbaycanda pedaqoji jurnalistikanın, xüsusilə, pedaqoji televiziya jurnalistikasının yaradıcılarındanandır.

Əjdər Ağayevin 55 il bundan əvvəl məktəbi bitirmiş şagirdləri onunla bağlı xoş xatirələrini bölüşmüş, məktəbin şagirdləri pedaqoq-alimin şeirlərini söyləyib sözlərinə bəstələnmiş mahnıları ifa etmişlər.

Sonda görüşün təşkilatçılarna öz minnətdarlığını bildiran Əjdər Ağayev avtoqraf yazaraq kitablarını məktəbə və keçmiş şagirdlərinə hədiyyə etmişdir.

Kitab abidələrimiz Qədim Quran kitabı qorunur

Salyan şəhər mərkəzi kitabxanasında bir neçə ildir "Kitab abidələr"i mövcuddur ki, həmin kitablar dövlət reyestr xidmətində qeydiyyatdan keçərək xüsusi şöbədə saxlanılır. Kitabxananın mübadilə şöbəsində qorunan 114 adda "Kitab abidələr" in 1 əsrdən çox yaşı var ki, bunlardan 69-u lügət tərkibli, 15-i isə sözlü birləşmələri haqda ensiklopedik lügət, 6-sı isə yer planetindən bəhs edən ensiklopediyadır. Qalanları isə "Qurani-Kərim" kitabının nümunələridir. Bu günlərdə evlərdə saxlanılan daha bir neçə qədim kitab kitabxanaya hədiyyə verilməklə "Kitab abidələr"i daha da zənginləşib. Bunların arasında ən dəyərlisi iki Qurani-Kərim kitabıdır. Həmin kitablar Şeyx Əhməd Səlyaniyə məxsus kitablardır. Deyilənlərə görə, Şeyx Əhməd Səlyani təxminən 1865-ci ildə həmin bu kitablardan istifadə edib. Ondan yadigar qalan bu kitabları isə 1937-ci il repressiya qurbanı olan Salyanın nüfuzlu din xadimi Mirbəqir ağa Ağazadə



kimsənin əlinə keçməsin deyər, torpağın altında basdırıb. Qazıntı zamanı bir neçə il bundan öncə həmin kitablar aşkar edilib və şəxsi evlərdə qorunaraq saxlanılıb. Bu günlərdə isə həmin kitablar mərkəzi kitabxanaya hədiyyə verilib.

Qeyd edək ki, 1812-ci ildə Salyanda doğulub, 1887-ci ildə Tiflisdə dünyasını dəyişmiş, dövrünün görkəmli İslamşünas alimi, Qafqaz müsəlmanlarının III şeyxülislamı olan Şeyx Əhməd Səlyani Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, dahi müfəkkir Əli bəy Hüseynzadənin babasıdır.

Küçələr abadlaşdırılır

Salyan rayonunda yol infrastrukturunun yenidən qurulması, yollara, küçələrə asfalt döşənməsi, şəhər daxilində küeyt və arxların, piyadalar üçün səkilərin qaydaya salınması diqqət mərkəzindədir. Artıq bir neçə gündür ki, abadlıq-quruculuq işləri çərçivəsində şəhərin mərkəzi küçələrində asfalt örtüyünün döşənilməsinə başlanılıb.

Əraziyə kifayət qədər müxtəlif təyinatlı texnikalar və işçi qüvvəsi cəlb olunub. İlkin



mərhələdə şəhərin 8 prospekt və küçəsinə asfalt örtüyünün döşənməsi nəzərdə tutulub. Ümumilikdə 10 kilometr məsafəni əhatə edəcək küçənin artıq 8 kilometrində asfaltlaşdırma işləri aparılıb.

Şəhərin mərkəzində Heydər Əliyev prospektində gəliş-gəliş səkilərində daş plitələr təzələnilir, bardürlər yenilənir. Prospekti genişləndirirlər.

Digər küçələrdə də bu işlər davam etdiriləcək.

"Zərdabi adına Mətbuat Mərkəzi" dəyirmi masa keçirdi

"Zərdabi adına Mətbuat Mərkəzi" ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "İlk mənbədən informasiya alınması: mövcud durum və perspektiv vəzifələr" mövzusunda həsr edilmiş dəyirmi masada layihə rəhbəri Rəhim Hüseynzadə, layihənin ekspert, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdiyev çıxış edərək müasir dövrdə ilkin mənbədən informasiya almaq imkanları, mövcud vəziyyət və qarşıya çıxan çətinliklər barədə danışıqlar. Nətiqələr



qeyd etmişlər ki, böyük ziyalı potensialına malik olan Salyan rayonunda jurnalistlərin və hər bir vətəndaşın informasiya mənbələrinə çıxışı və informasiya vermək imkanları kifayət qədərdir. Hər bir internet istifadəçisinin ətrafında baş ve

rən hadisələr barədə digərlərinə anımdaca informasiya ötürmək imkanları var. Vətəndaş jurnalistikasının indiki dövründə informasiyanın emal edilməsi, dinləyiciyə, oxucuya çatdırılması və bu sahədə hüquqi məsuliyyət çox əhəmiyyətlidir.

Dəyirmi masada Salyan RİH-in məsul işçisi Rəhab Əhmədov, Aşıq Pənah Pənahovun oğlu Tələh Pənahov, "Qələbə" qəzetinin əməkdaşları Rüstəm Məlikov və Əzizəgə Məmmədli, müəllim İbrahim Davudzadə, rayon mərkəzi kitabxanasının müdiri Səidə Əliyeva və başqaları çıxış edərək icra olunan layihə çərçivəsində Salyan rayonunda keçirilən bu tədbirin məhiyyətindən danışmış, təklif və mülahizələrini bölüşmüşlər.

Layihə rəhbəri Rəhim Hüseynzadə tədbirin yüksək səviyyədə təşkilinə kömək göstərdiyinə görə Salyan rayon İcra Hakimiyyətinə böyük təşəkkürünü bildirmişdir.

Müasir təlim üsulları şagirdlərin hərtərəfli inkişaf etməsində böyük rol oynayır

Şagirdlərin potensialının üzə çıxmasında müasir təlim üsullarının əhəmiyyəti çox böyükdür. Bu, şagirdlərin dərəcə olan havasını, marağını artırır. İbtidai siniflərdə şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla dərslər maraqlı yaradılması, fənnin şagirdlər tərəfindən daha tez mənimsənilməsi müxtəlif oyunlar vasitəsilə yerinə yetirilir. Azərbaycan dili fənnində didaktik oyunların keçirilməsi, nağıl qəhrəmanlarının canlandırılması müəllimin şagirddə yaratmaq istədiyi marağın reallaşmasında böyük köməklik göstərir. Biz müəllimlərin qarşısında duran əsas vəzifə şagirdlərdə tədris olunan fənnə maraqlı yaratmaq, onların keçirilən hər bir dərəcə havasını artırmaqdan ibarətdir.

Təlimin digər əsas xüsusiyyətlərindən

biri də müəllim-şagird-valideyn üçlüyünün təmin olunmasıdır. Məhz bunun nəticəsində şagirdlərin uğur qazanması mümkündür. Valideynlərin məktəblə sıx əlaqə saxlanması şagirdlərin təlim-tərbiyəsində, təhsilində müsbət nəticələrin alınmasında önəmli rol oynayır.

2016-2017-ci tədris ilinin əvvəlində tərtib etdiyim tədbirlər planının məqsədi şagirdlərə təhsil verməklə yanaşı, onlarda vətənpərvərlik, valideynə hörmət hissi aşılamaq, dərslərə daha məsuliyyətlə yanaşmasını təmin etmək, şəxsiyyət yetişdirməkdir. Şagirdlərin mədəni cəhətdən kamil vətəndaş kimi, Vətənə, torpağa sevgi ruhunda yetişmələrində müasir təlim üsullarının tətbiqi çox vacibdir. Qeyd edim ki, vətənpərvərlik mövzusunda bir çox tədbirlərin ke-

çirilməsinə nail olmuşam. Bu tədbirlərdə II sinif şagirdləri çox fəal iştirak etmişlər. Torpaqlarımızın 20 faizinin düşməndə tapdığı altında olduğu indiki dövrdə yenidənqəlməli, gənclərimizə vətənpərvərlik hisslərinin aşılanması hər bir vətəndaş yaxından iştirak etməlidir.

Bu il aprel ayının 27-də məktəbimizdə "Riaziyyət gecəsi" keçirilmişdir ki, burada da digər tədbirlərdə olduğu kimi, ikinicilər fəallıqları ilə seçilmişlər. Məktəbdə təşkil olunan tədbirlərdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər iştirak etmişlər. Şagirdlərin hər bir uğuru bir müəllim kimi mənə çox sevinirir.

Ən böyük arzum dərəcə dediyim uşaqların gələcəkdə elmi, savadlı, Vətənə bağlı vətəndaşlar kimi yetişmələridir.

*Nübar MƏMMƏDOVA,
Salyan şəhər 4 saylı tam orta məktəbin ibtidai sinif müəllimi.*

"Murad" əlillər ittifaqı ictimai birliyində

"Murad" əlillər ittifaqı ictimai birliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbirdə ictimai birliyinin sədri Rəsmiyyə Səmədova, RİH-in məsul işçisi Səvinc Səmədova dahi şəxsiyyət Heydər Əliyevin həm sovet dönmində, həm də indiki müstəqillik dövründə Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə danışmış, hər bir soydaşımızın əlillərə qayğı ilə yanaşmasının vacibliyini vurğulamışlar.

Şair-jurnalist Əzizəgə Məmmədli fenomenal şəxsiyyət Heydər Əliyevə həsr etdiyi "Ad günün mübarək, Ulu Öndərim" şeirini söyləmişdir.

Salyan rayon mədəniyyət mərkəzinin xalq çalğı alətləri ansamblının müşayiəti ilə Şahin Şahbazovun, Gülay Şahbazovanın, Aysən Əhmədovunun ifaları, Lamiyə Rəzalının çıxışı həərətə qarışlanmışdır.

RİH başçısı Səvincik Hətəmov bayram tədbirində iştirak etmiş, "Murad" əlillər ictimai birliyinin kollektivi ilə xatirə şəklində çəkdirmişdir.

İctimai birliyinin təşkilatçılığı ilə əlil, uşaqların və onların valideynləri ilə rayon mərkəzi xəstəxanasının uşaq poliklinikasının tibb kollektivi arasında görüş keçirilmişdir.

İctimai birliyinin sədri Rəsmiyyə Səmədova əlil uşaqların cəmiyyətə inteqrasiya olunmasında belə görüşlərin əhəmiyyətini qeyd etmiş, ayda heç olmasa bir dəfə uşaqların tibbi müayinədən keçirilməsi üçün poliklinikamız tibb kollektivi tərəfindən köməklik göstərilməsini xahiş etmişdir.

Poliklinikamız şöbə müdiri Gülşən Dadaşova, həkim-kardioloqlar Mehərrə Eyvazova, Səvinc Dadaşova, həkim-nevropatoloq Əminə İmanova, defektoloq-lopoped Hailə Abdullayeva, həkim-allergoloq Qönçə Zeynalova çıxış edərək belə uşaqların vaxtı-vaxtında tibbi müayinədən keçmələrinin zəruriliyini diqqətə çatdırmış, valideynləri maraqlandıran sualları cavablandırmışlar. Görüşün sonunda uşaqlar tibbi müayinədən keçmişlər.

4 yaşlı istedadlı Turan

Salyanm Yuxarı Noxudlu kəndində Novruzovlar ailəsində iki uşaq böyüyür. 4 yaşlı Turan, bir də 3 yaşlı qardaşı Uğur. Turan bağçaya getməyə də, qeyri-adi istedadlı ilə həmyaşıdlarından olduqca fərqlənir. İti baxışları, güclü yaddaşı olduğundan bir dəfə gördüyünü və ya eşitdiyini hafizəsində dərhal saxlayır. Məsələn, Turan ölkələrin paytaxtlarını gözüyümü bilirdi. Hələ yazı-pozunda xəbərsiz olan balaca Turan çoxumuzun bilmədiyi coğrafi biliklərdən də məlumatlıdır. Ən maraqlısı odur ki, balaca qəhrəmanımız ölkənin adını çəkərkən belə bayraqları görmədən, olduğu kimi təsvir etməyi bacarır. Turanın atası Əli Novruzov əslən Qubadlının Məhrizli kəndindəndir. 1993-cü ildən məcburi köçkün kimi ailəsi ilə kənddə məskunlaşıb. Elə kənddə də tarix müəllimi işləyir. Oğlundakı bu fitri istedadı isə bir neçə



Dədə-baba yurdunun Qubadlı olduğuna, o torpaqların düşməndə tapdığı altında qaldığını bilən balaca Turan özünün dediyi kimi, əsgər olub düşməndən qisas almaq, o yurda qayıtmaq niyyətidir. Arzuların çin olsun, Turan bala!

Maraqlı ekskursiya

Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin VIII "A" sinif şagirdləri Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qobustanda olmuşlar. Şagirdlər burada yaradılan tarix muzeyinin eksponatları ilə yaxından tanış olmuş, qədim insanların yaşadıqları mağaralar, qayaüstü rəsmlərə baxmışlar. Buradakı tarixi abidələr, yaşayış məskənləri, qədim insanların həyat tərzini barədə məktəbin tarix müəllimi Fərqanə Cəbrayilova şagirdlərə ətraflı məlumat vermişdir.

Sonra ekskursiyaçılar Şirvan Dövlət Milli Parkında da olmuşlar. Parkın işçiləri şagirdlərə bu ərazi haqqında nəşr olunan bukletlər paylamışlar. Məktəbin coğrafiya müəllimi Şəhla Rəhimova Milli parkın floran və faunası barədə, "Qırmızı kitab"a düşən heyvan və bitki növləri haqqında geniş məlumat vermişdir. Çöllər gözəli ceyranlara, göldə üzən Qızılgaz və flaminqolara tamaşa edən şagirdlər malik olduqları bilikləri paylaşmışlar.

Şagirdlər həm Qobustanda, həm də Şirvan Milli Parkında xatirə şəkilləri çəkdirmiş, maraqlı gəzintiye görə məktəbin direktoru Arzu Dəşpoladovaya və sinif rəhbəri Mələhət Qəhrəmanovaya təşəkkürlərini bildirmişlər.

ETİBARSIZDIR

Salyan rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 1998-ci il tarixli 13 sayılı qərarı ilə Salyan rayonu Məmişli kənd sakini Mustafayev Ədalət Mustafayev oğlunun və ailə üzvlərinin adına verilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı (JN-282; kod-80909018) itdiyi üçün etibarsız sayılır.

Salyan rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 sayılı qərarı ilə Salyan rayonu Noxudlu kənd sakini Mustafayev Ədalət Mustafayev oğlunun və ailə üzvlərinin adına verilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı (JN-771; kod-80903005) itdiyi üçün etibarsız sayılır.

Salyan rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 sayılı qərarı ilə Salyan rayonu Parça Xalac kənd sakini İbrahimova Fəzilə Kərim qızının adına verilmiş Torpağın Mülkiyyəti Verilməsinə dair Şəhadətnamə (JN-236A; kod-80912048) itdiyi üçün etibarsız sayılır.

Salyan rayon Aqrar İslahat Komissiyasının 31 mart 1998-ci il tarixli 04 sayılı qərarı ilə Salyan rayonu Xalac kənd sakini Qasımov Təyyar Bağır oğlunun və ailə üzvlərinin adına verilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı (JN-1378; kod-80911018) itdiyi üçün etibarsız sayılır.

Salyan rayonu, Boranıkənd kənd sakini Ağayeva Xanumana Əbhüseyn qızı və ailə üzvlərinə məxsus 3,10 ha pay torpağına 05.09.2012-ci ildə verilmiş 809013005870 rəyçin nömrəli Rəystrədən Çıxarış itdiyi üçün etibarsız sayılır.

Salyan rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 19 sayılı qərarı ilə Salyan rayonu Seydan kənd sakini Hüseynov Rəhil Əbasqulu oğlunun adına verilmiş həyatı torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü (A № 171714) itdiyi üçün etibarsız sayılır.



F.CƏBRAYİLOVA,
RTŞ-nin aparıcı-məsləhətçisi.

Qanıyla torpağa can verən igid

Ağ vərəqə üzərində köçürəcəyim yazının ilk cümləsi barədə düşüncərkən "Torpaq əgər uğrunda ölən varsa, Vətəndir" misrası yadıma düşdü. Dərin mənə yükü olan bu misrənin vətənpərvərlik baxımından təsir gücü çox böyükdür. Vətən uğrunda canlarını fəda edən oğullar bu misrənin tələbinə artıqlaması ilə əməl etdilər. Öz qanlarıyla ana torpağa can verdilər. Vətənin varlığını, mövcudluğunu qoruyub saxlamaq üçün ölümsüzlük zirvəsinə yüksələrək şəhid adına layiq görülən oğullardan biri Fuad Allahveron oğlu Kərimov 1974-cü il mayın 22-də Salyan rayonunun Xıdırli kəndində dünyaya göz açmışdır. Orta məktəbi bu kənddə başa vuran Fuad Ələtdəki 177 saylı texniki peşə məktəbini bitirərək qaynaqçı peşəsinə yiyələnmişdi.

1992-ci il iyunun 2-də Salyan rayon hərbi komissarlığından çağırış və rəqəsi alan Fuad heç bir tərəddüd etmədən cəbhə bölgəsinə yola düşdü. Füzuli bölgəsində xidmət edən həmyerlimiz 8 aya yaxın idi ki, torpaqlarımızın müdafiəsində dayanmışdı. Dəfələrlə hərbi əməliyyatlarda iştirak edən Fuad özünü cəsur, qorxmaz döyüşçü kimi göstərmişdi.

1993-cü il fevralın 28-də Fuadın silahdaşları ilə müdafiəsində dayanmış Qacar kəndini erməni faşistləri top və "Qrad" qurğularından güclü atəşə tutmuşdular. Dörd saat qədər davam edən döyüşdə Fuad düşmənin gülləsinə tuş gəlmişdi. Vətən eşqi ilə alışmış-yanan, torpağa olan məhəbbəti, sevgisi köksündə əbədi kök salan Fuad şəhidlik mərtəbəsinə yüksəlmişdi. Ruhun şad olsun, - demək istədim. Ancaq tez də anladım ki, bunu deməyə ehtiyac yoxdur, onsuz da ruhun şadıdır. Çünki zəfər yürüşümüzün başlanğıcı olan Aprel döyüşlərində qazanılan şanlı qələbə ana torpağı yorğantək üzərlərinə çəkmiş bütün şəhidlərimizin ruhuna bir dinclik, bir rahatlıq gətirdi. Bu zəfər, qələbə yürüşünün axırınıcə dayanacağı işğal altında olan müqəddəs torpaqlarımızın son qarışının da azad ediləcəyi yer olacaqdır. Bu şəfəli missiyam Cənubi Qafqaz regionunun ən qüdrətli ordusu, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında getdikcə güclənən Milli Ordumuz uğurla yerinə yetirəcəkdir.

19 yaşında dünyaya gözünü əbədi yuman cəsur həmyerlimiz, artıq 43 yaşına çatmışan. Ad günün mübarək, şəhid adın mübarək olsun,-deyirik.

Laçında da bayrağımız dalğalanacaq

Azərbaycanın gözəl, füsunkar guşələrindən biri Laçın rayonunun erməni qəsbkarları tərəfindən işğalından artıq 25 il keçir. Qarabağın tacı sayılan, tayı-bərabəri olmayan Şuşanın işğalından sonra strateji baxımdan olduqca əlverişli ərazidə yerləşən Laçının düşmən əsarəti altına düşməsi xalqımız üçün son dərəcə ağrılı hal idi. 1992-ci il mayın 17-də Laçını işğal etməklə ermənilər Ermənistanla Dağlıq Qarabağ Muxtar Vilayətini birləşdirən dəhlizi ələ keçirməyə nail oldular.

"Böyük Ermənistan" yaratmaq kimi sərəsəm ideyalarını həyata keçirmək üçün ölkəmizə qarşı ədalətsiz müharibəyə başlamış erməni faşistlərinin Laçını işğal etməsi nəticəsində rayonun təhsil, səhiyyə, mədəniyyət ocaqları tar-mar edilmiş, məscidlər, tarixi-mədəni abidələr yerlə-yeksan edilmişdir. Çoxsaylı həmvətənlərimiz qətlə yetirilmiş, yarananmış, ömürlük şikəst olmuşdur. Lakin Laçının mürd oğulları işğalçılara qarşı qəhrəmanlıqla döyüşmüş, Vətən naminə, torpaq uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmişlər.

Laçının, eləcə də digər torpaqlarımızın işğalı ilə xalqımız barışmamış, o yerlərə qayıtmaq istəyi zərər qədər də azalmamışdır.

Vaxtilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət sayəsində torpaqlarımızın azad olunması istiqamətində mühüm addımlar atılmışdır. Bu baxımdan ən böyük siyasi uğur BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının işğal altında olan ərazilərimizi qeyd-şərtsiz olaraq tərk etmələrini nəzərdə tutan 4 qətnaməsi qəbul edilmişdir. Təəssüflər olsun ki, bu qətnamələrin icra edilməsi üçün qətiyyətli addımlar atılmır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə uzun illərdi ki, məşğul olan ATƏT-in fəaliyyətində heç bir irəliləyiş nəzərə çarpmır. Beynəlxalq ictimaiyyətin təzyiqi ilə rastlaşmayan Ermənistan özünün qeyri-konstruktiv mövqeyini, işğalçılıq siyasətini davam etdirməkdədir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında siyasi-diplomatik fəaliyyətlə yanaşı, Milli Ordumuzun gücləndirilməsi istiqamətində də önəmli işlər görülür, zəruri tədbirlər həyata keçirilir. Ölkə başçımız dəfələrlə bildirmişdir ki, qarşı məsələsi müzakirə mövzusu olmamış və heç vaxt olmayacaqdır. Azərbaycan bir qarış torpağını da düşməngə güzəştə getməyəcəkdir.

2016-cı ilin aprel döyüşləri xalqımızın böyük qələbəyə olan ümidini daha da artırmışdır. Öz rəhbərini daim dəstəkləyən və onun ətrafında sıx birləşən xalqımız tam əminlik ki, Lələtəpə yüksəkliyində və azad olunmuş digər ərazilərimizdə qaldırılan Ücranlı Dövlət Bayrağımız Qarabağın işğal altında olan hər bir bölgəsində dalğalanacaqdır.

Əzizəgə MƏMMƏDLİ.

ALLAH RƏHMƏT ELƏSİN

Kürqaraqash kənd tam orta məktəbinin direktoru Elşən Səfərov və məktəbin pedaqoji kollektivi təhsil müəssisəsinin sabiq müəllimi

SÖYYARƏ

TALİBOVANIN

vəfatından kədərli vəziyyətlərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova rayon təhsil şöbəsinin müdiri Xudaverdi Piriyyəv, anası

HAVANİSƏ

XANIMIN

vəfatından kədərli vəziyyətlərini bildirir və dərin hüznə başsağlığı verir.

Aşağı Muğan Meliorativ Sistemləri İdarəsinin kollektivi idarənin rəisi Azər İsmayilova, əzizi

SEYİDƏLİ

HÜSEYNOVUN vaxtsız vəfatından kədərli vəziyyətlərini bildirir və dərin hüznə başsağlığı verir.

Salyan şəhər R.Rzayev adına 3 saylı tam orta məktəbin pedaqoji kollektivi təhsil şöbəsinin müdiri Xudaverdi Piriyyəv, anası

HAVANİSƏ

XANIMIN

vəfatından kədərli vəziyyətlərini bildirir və dərin hüznə başsağlığı verir.

Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin kollektivi Piriyyəv ailəsinə, anası

HAVANİSƏ

XANIMIN

vəfatından kədərli vəziyyətlərini bildirir və dərin hüznə başsağlığı verir.

Salyan rayon uşaq poliklinikasının kollektivi tibb bacısı Aynurəyə, atası

SALEH

MÜƏLLİMİN

vəfatından kədərli vəziyyətlərini bildirir və dərin hüznə başsağlığı verir.

Baş redaktor:
R.S.Məlikov

Müəlliflə redaksiyanın
mövqeyi üst-üstə düşməyə bilər.
Faktlara görə müəlliflər
cavabdehdir.

Telefonlarımız:
(021)255-23-68, 255-07-50, 255-29-26
E.mail:qelebe@box.az
Ünvanımız: AZ 5200
Salyan, Heydər Əliyev prospekti 92

Qeydiyyat N478.
Tiraj: 725. Sifariş: 17-18
Qəzet redaksiyamızın kompüter
mərkəzində yığılıb şəhirlənərək Bakınn
"BZ" mətbəəsində çap edilmişdir

Kapital Bankın
Salyan filialında hesab
№AZ17AİIB33070019444300222143
VÖEN:7000080071

Məsul nəvbətçi:
Ə.B. Məmmədli